

DİL XARİCİ FAKTORLARLA QARŞILIQLI MÜNASİBƏTLƏR ZƏMİNİNDE ELMİ SURA VƏ ELMİ KATİB SÖZLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİM



Yusif YUSİFOV,
professor

Dilçilik elmi ile bağlı qeynaqlarda sözün dilin ən işlek vahidi statusu qazandığı göstərilmişdir. Söz heyrət doğuracaq dərəcədə cəxəchəli lingüistik əsərlərinin başyıcılığından dolayı üçün müxtəlif yönümlərdən araşdırılır. Dil vahidinin hamisi sözündə qaynaqlanmış, onların bünövrəsi başyıcı söz olmuşdur. Sözün ilkinci həqiqədə düşüncələr uzun zaman beynlərə hakim kəşilmişdir. Bədiyi yaradılıq issa bu mifni nəinki yada salmış, təsvir və təbliğ etmiş, onu daha da gücləndirməyə çalışmışdır. Bu dəyərli sərvətə bağlı poetik deyimlər çıxır. Nizami yazar: "Söz oldu bu cahanda cılvelənən ilk gözəl. Şair gərə, torpaqdan yaranmış palçıq bədən sözlə cana gəlməmişdir. Şair sözü bədənə can verən ruhla eynilsədir. Nəsimi sözü varlığın əvvəli və sonu adlandırmışdır. Füzuli yazmışdır: Can sözdür, əgər birlərse, insan, sözdür ki, deyirler özgədir can. Söz dilin əvvəzisi vahidi sayılır. O, dil sisteminin nüvəsi, canıdır. Ona görə də əsərlərini arasında, qanuna uyğunluqları, inçikləri üzə çıxarılan ən özek, ən başlıca ünsiyyəti vasitesi, insan həyatının mənəsi, onun varlığının ilk zerüti adlandırılaraq dilin hərəkəfi, dərindən öyrənildiyi dilçilik elmi eyni zamanda söz haqqında lingüistik telim adlandırılaraq. Söz birləşməsinin, cümplenin və motının yaranması birbaşa sözə bağlıdır. Müşayyət anlayışlarının adları söz birləşməsi formasında yaransa da, söz söyleşir. Məsələn, elmi sura, elmi katib bəle sözlərdəndir. Yəni, həmin ənənələr birenci növ ismi birləşmələr, yaxud sintaktik mənacalar ise leksik vahidlərdir. Onlar söz anlayışının lingüistik ifadə görünürləri, onun ən sözün funksiyasının daşıyıcılarındandır. Elmi katib və elmi sura müəyyən vərləşmənin adları kim mi yaranmışlar. Ad kimi sabitləşdirikləri üçün nominativ, yaxud adlanma funksiyasını gerçəkləşdirir.

Söz və anlaysın arasında münasibət məsələsinə obyektiv, düzgün mövqəden yanaşmaq olduqca vacibdir. Ona görə də elmi sura, elmi katib adlarının birenci komponentinin mənasının düzgün anlaşılmamasının xoşagelmesini, arzuolmamış nəticələrə səbəb olmasına bəzi sözlərin anlaysıları doğru, düzgün ifadə etməsi bərəde fikir, düzsünlər yaratmışdır. Yəni; həmin adların ən tərefinin dar anlamda başa düşül-

məsi Azərbaycan Dövlət Pedoqoji İnstitutunda, indiki ADPU-da müəyyən vəzifələrin başyıcıları arasında qarşıdurma, toqquşma yaratmışdır. 1984-1994-cü illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda (indiki ADPU-da) elmi katib İsləyevdən həmin vəziviyətə qarşılaşmışsam. Men 14. 09. 1984-cü ilde elmi katib tövif edilənə qədər adı görəşilən təhsil ocağında yalnız əhəmənə hökm sürmüştür. Yəni, orada elmi katib vəzifəsində İsləyev şəxslər elmi hissənin otagini bir künçündəki stulda oylayıb vəzifələrinə aid olmayan elmi hissənin de işlərini görmüşlər. Elmi katib düzgün olmayıraq elmi hissənin işçisi sayılmış, elmi işlər üzrə prorektorun tabeliyində olğunu üçün elmi hissəyə aid işləri de icra etmişdir. Ancaq 1981-ci ilde Azərbaycan Pedoqoji İnstitutunun (indiki ADPU-nun) rektoru təyin edilən professor Afad Qurbanov uzun illərən bəri davam edib yaşayan bu yalnızlıyya son qoymuşdur. 1984-cü il sentyabrın 13-də mənə həmin ayın 14-dən institutun(universitetin) elmi katibi olacağım haqqında əmrə qol çəkəcəyini deyəndə yalnız rektora tabe olduğunu və hansı konkret vəzifələri icra edəcəyimi açıqladı. Elə o vaxtdan elmi hissədə yox, ayrıca otqažda yerləşib, yalnız rektörlük, elmi sura ilə bağlı sənədlər, məsələlər üzərində İsləyev, iclasda baxılışın müxtəlif məsələlərə baş korpusun II mərtəbəsində yerləşen kiçik zaldə keçirilən yığıçlıqlarda baxılar və onların təsdiq edilməsi, yaxud edilməməsi səsvermə ilə müəyyən edilir. İclasda baxılaçaq gündəlik məsələlərə aid bildirişlər onun keçirilməsindən bir neçə gün əvvəl fakültələrin kafedrallarına, həmçinin ali məktəbin uyğun səbəblərə çatdırılırdı. Rektorun göstərişi ilə vaxtaşı elmi suranın yığıçınaqları ayrı-ayrı ünvanlardakı korpuslarda da keçirilirdi. Bu rektor Afad Qurbanovun iş üslubu idi.

Elmi surada ali məktəb həyatına aid edilən en başlıca məsələlər: Tədris, ideya-siyasi təbiyə, iqtisadi təsərifat, kadrların yetişdirilən formalaşdırılması, fəaliyyətlərinin dəyərləndirilməsi, tətəbbülərlə doktrantlara aparılan işlər, müəllimlərin fəaliyyətinə nəzarət, tədris-metodik, tədris işlərinin düzgün yönümde təhlili, professor-nüellim həyətinin müsabiqə yolu ilə seçkisi, fakultələrdə, kafedralarda görülən işlərin yoxlanılması, elmi-tədqiqat işlərinin vəziyyəti və s. məsələlər vaxtaşı baxılar və uyğun qərarlar çıxırlırdı. Bütün bə sadalanlanları nəzərə alan rektor, professor Afad Qurbanov elmi katibin yalnız birbaşa elmi suranın sedrindən, yəni rektöra tabe olduğunu, o elmi suranın geniş funkisi və böyük hüquqlu təşkilat iş planında ali məktəb həyatının ümumi mənzərəsinin əksini tapar, geniş funksiyalı, böyük hüquqlu təşkilat, ali məktəb həyəti ilə bağlı ən önemli və, başlıca məsələləri arasında, uyğun qərarlar çıxaran, işlərin düzgün yönümde gedisi yoxlanır, pedoqoji, elmi-pedoqoji kadrların hazırlanması seviyəsinə yüksəldilməsi üçün ən deyərli yolları müəyyənləşdirir. Özək, qurum olmasından danışdır. Önde yazdığımız kimi ADPU-da elmi katibin elmi hissəsinin işçisi sayılması, elmi işlər üzrə prorektorun təsdiqlərini icra etmesi kimi yanlış ənənəye

qoyması professor Afad Qurbanovun ADPU tarixində on ənənəvi və həmşəlik yadda qalan xidmətlərindən biridir. Elmi sura elmi katib adlarının birinci tərofi, yəni elmi sözü yalnız hərfi anlamda başa düşülməlidir. Elm sözün kökü, i isə həmin sözündən (isimden) sıfat əmələ götəren sözüzdələçi şəkilidir. Elmi sura, elmi katib formaları terminlərdən dəha çox ümumişlik söz kimi anlaşırlar.

Burada səhəbat elm sözünün dildə ilk dəfə termin kimi yaranıb işlənədə, dar çərçivəyə siğnaması, onu aşırı mənə dolğunluğu qazanmasından, geniñ anlamda işlənə bilmesindən gedir. Elmin insan hayatında, faaliyyətində olduqca ənənəliyi onu nitqde gerçəkleşdirən sözün mənə strukturunun məzmunca dolğunlaşmasına səbəb olmuşdur. Elm və Təhsil nazirliyinin öhdəsində, tabeliyində elmi-tədqiqat institutlarında, eləcə də təhsil ocaqlarında elmi şuralar, elmi katiblər aid edildikləri, tabeliliklərində işlodikləri qurumların funksiyalarına görə forqlənilərlər. Elmlər Akademiyası və təhsil sistemindən aid elmi şuralar, elmi katiblər arasında funksional forqlər yanaşı, əməkçi işlər üzrə təsdiqlənmək üçün sədərə, yəni rektörlük, elmi sura ilə bağlı sənədlər, məsələlər üzərində İsləyev, iclasda baxılışın müxtəlif məsələlərə baş korpusun II mərtəbəsində yerləşen kiçik zaldə keçirilən yığıçlıqlarda baxılar və onların təsdiq edilməsi, yaxud edilməməsi səsvermə ilə müəyyən edilir. İclasda baxılaçaq gündəlik məsələlərə aid bildirişlər onun keçirilməsindən bir neçə gün əvvəl fakültələrin kafedrallarına, həmçinin ali məktəbin uyğun səbəblərə çatdırılırdı. Rektorun göstərişi ilə vaxtaşı elmi suranın yığıçınaqları ayrı-ayrı ünvanlardakı korpuslarda da keçirilirdi. Bu rektor Afad Qurbanovun iş üslubu idi.

Elmi surada ali məktəb həyatına aid edilən en başlıca məsələlər: Tədris, ideya-siyasi təbiyə, iqtisadi təsərifat, kadrların yetişdirilən formalaşdırılması, fəaliyyətlərinin dəyərləndirilməsi, tətəbbülərlə doktrantlara aparılan işlər, müəllimlərin fəaliyyətinə nəzarət, tədris-metodik, tədris işlərinin düzgün yönümde təhlili, professor-nüellim həyətinin müsabiqə yolu ilə seçkisi, fakultələrdə, kafedralarda görülən işlərin yoxlanılması, elmi-tədqiqat işlərinin vəziyyəti və s. məsələlər vaxtaşı baxılar və uyğun qərarlar çıxırlırdı. Bütün bə sadalanlanları nəzərə alan rektor, professor Afad Qurbanov elmi katibin yalnız birbaşa elmi suranın sedrindən, yəni rektöra tabe olduğunu, o elmi suranın geniş funkisi və böyük hüquqlu təşkilat, ali məktəb həyəti ilə bağlı ən önemli və, başlıca məsələləri arasında, uyğun qərarlar çıxaran, işlərin düzgün yönümde gedisi yoxlanır, pedoqoji, elmi-pedoqoji kadrların hazırlanması seviyəsinə yüksəldilməsi üçün ən deyərli yolları müəyyənləşdirir. Özək, qurum olmasından danışdır. Önde yazdığımız kimi ADPU-da elmi katibin elmi hissəsinin işçisi sayılması, elmi işlər üzrə prorektorun təsdiqlərini icra etmesi kimi yanlış ənənəye

Elm sözünü hərfi anlamda izah etmək ciddi, yanlışlıq yol veriləsimə səbəb olmuşdur. O, insan həyatı, həyatın bütün durumları üçün normativlikdir. Elmilik prinsipi homşəlik yerdə gözlənilməli, qorunmalıdır. Elmilik yüksəklik, alılık, ucalıq həqiqəti, doğruluğu sevmək deməkdir. Elmilik hissələrinin, emosiyaların ağlin qolunmasına çalışmadır. Yəni elmi sura elmi katib adlarının ilk öndənəkli elmi sözünün düzgün anlaşılmaması, başa düşülməsi bir vaxtlar ADPU-da ziddiyətlər, çəkışmalar tövərməsi, elmi-pedoqoji sahələrdə ahengərlılığı pozmuşdur. Belə faktlar, dilin insan hayatında çox ənənəvi, bir vəzifəni də yerinə yeterməsi: işlərin düzgün yönümde getməsini təmin etmə, gerçəkləşdirmə, sübət etmə funkasiyasını həyata keçirir. Elm şura ali məktəbin bütün həyatına aid ən özək, başlıca, məsələləri arasında, uyğun qərarlar çıxaran işlərin doğru yönümde gedisi yoxlanır, pedoqoji, elmi-pedoqoji kadrların hazırlanması səviyəsinin yüksəldilməsi üçün on somərəli, dəyərli yolları müəyyənləşdirir. Ali məktəbin struktur göstəriciləri sistemindən aid bəzi terminlərlə müəyyən varlıqlar, onların nitqda gerçəkləşdirildikləri anlayışlar arasında münasibəti, bağlılığın düzgün anlaşılmışdır. Elmin öz nominativ (adlandırma) funksiyasının düzgün yerinə yeterməsi nəticəsində dillə ekstralingvistik, dilxarici alam arasında üyğunluqlu yaranır. Yəni, danışdıgmızda, yازımızda yaralandığımız, istifadə etdiyimiz sözlərin mənəsi dəqiqələşdirilməkdə ietimai həyatda fəaliyyət göstərən bu və ya digər personin, vəzifənin başyıcıları arasında anlaşılmazılıq, toqquşma, əmələ gəlir, ənşiyat, münasibət pozulur. Elm və təhsil nazirliyi yanında İsləyev elmi tədqiqat institutlarında, ali təhsil ocaqlarında rastlaşdırduğumuz elmi sura, elmi katib adları belə sözlərdəndir. Deməli, ayri-ayri, forqlı varlıqların, anlayışların tətəbbülərlə tekliflərinin hazırlanması, onlara rəy veriləsi də elmi katibətə bağlıdır. Elmi konfransların, yığıncaqların, seminarların aparılması, keçirilməsindən başlıca və ənənəvi rolyonun elmi katibdir. Elmi katib və diskusiyaların təktilindənəkli aparıcı funksiyaların başyıcıları, işçilərin attestasiyalarının aparılmışları ilə bağlı yaradılmış komissiyaların üzvü olut və uyğun sənədolşuma işlərinin hazırlanıb qəbul edilməsində həlliəcisi funksiyaların daşıyıcıdır. Elmi katib kadrların hazırlanması, ixtisaslarının artırılması, elmi işçilərin hüquqlarının, vəzifələrinin genişləndirilməsi, üçün tekliflərin hazırlanması, onların reallaşdırılmasını gerçəkləşdirilməsini təmin edir. Elmi sözünü düzgün, dəha doğrusu, geniş anlamda başa düşməyənlər, dəha doğrusu elmi katib adının ilk tərefini, komponentini, yəni elmi tövifini bir tətəbbülərlənəkli bələdən, sahələrdə çəkışmalar ilə etibarla adlanır. Bu vəzifə adına belə yanaşanlar həmin adın birenci tərefini düzgün, anlayışların elmi sura tərefinini düzgün, coxmənallılığını başa düşməyənlər.

Elmi sura və elmi katib terminlərinin ilk komponenti sayılan elmi söz hərfi mənəda yox; düzgünlik, həqiqətli, əgələ söykənmək, yüz dəfa ölçüb, bişmiş anlamında başa düşülməlidir. Azərbaycan adəbiyyatının çox gözəl örnəklərinin yaratmaqla böyük şöhrət qazanın, ürkəklərdə səbəbi yaşıyan, yaddaşlarında silinməz izlər qoyan isətlik şairimiz Səməd Vurğun elmlə bağlı olduqca dəyərli düşüncələrini oxuculara qatdırılmışdır. Həmin örnəklər bunlardır: Elmin böyük qüdrətli silahlanması, hər ordu da, sərkərdə de basılmaqdır. Həqiqəti idrak ilə keşf edənlər, Yaranmışdır insanlığın son zi-nəti. İnsan oğlu yalnız elmin nefesile Dəniz kimi, ümman kimi aşub -daşar. Elmin gücü, yol açılmışdır kildilənmiş donızlara, İnsan oğlu öz elməsə səmələri sey edəcək Göydə yanan ulduzlu-rı çiçək kimi dərə-dərə, Yasa elmin qədir səsi! Bir Tanrisan Qıflılanmış hikmətlərə sənənəcər.

(Davamı var)